



Ekber Olioglu

(Əvvələ ötən saylarımda)

Tarixi yaddaşı mehv etməyə xidmət edən həmin əfsanənin fonunda işgalçılıqla sarı özəyin əhalisini kölə, qul-siti-xiyasına (romanda bu manqurta əvirlimə kimi təqdim olunmuşdur). Çevirmək istəyən juan-juanların misilsiz qəddarlığı müasir zəmanəmizin olaylarında baş verən ictimai-siyasi əxlaqi proseslər barədə də bize dünyəvi mətləbləri bəyan edir. Bu mənada Nayman ananın uyuduğu ANA-BEYİTİ ana məskəni qəbiristanlıq məkanından çıxıb metaforalaşır. Qırğız müqəddəsliyinin, tanrıçılığının, paklığının simvoluna, buradan isə bəşəri mentalitətə əvirlir.

Bu gün ölkəmizdə baş verən 90-ci illərin hadisələri fonunda biz sapi özümüzdən olan baltaları, Sabitcan kimi yalnız dalı ilə düşünenləri də gördük. Məsələ burasındadır ki, əbədi məskənimiz olan yer gəmisinin bir çox meridianlarında rəzalet, iftira, despot əməllərlə bərabər, nə qədər də məhəlli müharibələr gedir. Roman zəlalətlər taşın yayan böyük-böyük adamların, imperiyaların manqurduluq siyaseti apardığını bize anlatır mı?! Təkcə bizəm? - Xeyir bütün zülmə, əsarətə, işgəncələrə məruz qalan dünyadan bir çox regionlarına səpələnmiş kiçik etniklərə, millətlərə xalqlara qarşı bu siyaset aparılır. Romandaki mifoloji başlanğıcın yadigarı olan əfsanə bütün millətləri, kiçik xalqları birləşib ümumi əsarətçilərə qarşı səlib yürüşünə çağırır mı?! Bəli, artıq biz Donenbay quşunun əzilən, təhqir olunan insanların başı üzərində uçuğunu görürük. "Əsrə bərabər gün"ün bize təlqin etdiyi bir hikmət də bundan ibarətdir. Hikmət bundadır ki, kosmosu fəth edən insan zəkasının qüdrətini, kompüter əsərinin alqışlandığını "Gün var əsrə bərabər" romanında görürük. Eyni zamanda həmin insan zəkasının Boranlı razyezdindəki adı su probleminin həllində aciz qaldığına təəccüb edir, torpağı işgal altında qalan millətin televiziya ekranlarında şou oyun və qumarlar, qaz və elektrik verilməsində "iradəmizdən asılı olmayan", "tixaclar", iqtidar-müxalifət sükanlarını tərəqqi limanına yönəldən ağıl sahiblərini, dünyadan aparıcı dövlətlərini məhz belə bir dilemma sırasında qoyub. Boranının dərdini dünyadan dərdi kimi elan edən roman "sarı özək metaforları" vasitəsilə Yer kürəsinin gələcək taleyini, hətta sadə zəhmət adamına xatırladır.

Əsrə bərabər tutulan günün on əsaslı bir hikməti də var. Yer gəmisinin taleyi sərnişin cavabdehliyi metaforasıdır. Əsərdə bütün mətləblər, qarşıya qoyulan ideya Sarı-özək metaforası üzərində qurulduğundan həmin metafora assosiasiyləşən "Yer gəmisi" metaforası öz varlığı etibarı ilə sərnişinlərinin cavabdehliyi missiyasından asılıdır. Metaforik figur düşüncə baxımından "Ön söz"də deyildi-

yi kimi dünyadan heç yerində sarı özək və nevedə kosmodromları yoxdur.

Məşəlidöslər planeti və onun sakinləri də fantastik düşüncənin məhsuludur. Fantastik sütə müraciət yalnız təfəkkür metaforudur, yaradıcılıq yozumudur. Məşəlidöslərin-Lesnoy Qurdların yaşadığı planetin sakinləri və Yer gəmisinin sakinləri sistemli, astronomik əksikliklərin həyat terzi "bir oyun olaraq" şərti səciyyədən daşıyır. Bütün kosmik əhvalatların gərgin, keskin təqdimi və müqayisələr paradoxal formadan istifadə yönü olmaqla, yalnız bir məqsədə xidmət edir: Yer kürəsində yaşayan adamların gələcəkdə baş verə biləcək, təbii ki, onların öz əllərilə, fəlakətin potensial gücünü tam aydınlığı ilə təsvir etməyə. Müasir zəmanəmizdə ekoloji tarazlığın pozulması (Yer altı nüvə silahlarının partladılması, sənaye tullantıları, fabrik, zavod, nəqliyyattüsləri, nəhayət dağdırıcı zəlzələ və qasırğalar, meşə yanğınları, yer sürüşmələri) dolayı yolla biz insanların əliyle heyata keçirilir. Öz əlimizlə məkanımızı təbii yaştısından ayırmalı onun əliylə də özümüzü bəla bəhrinə yuvarlatmaq təhlükəsi qarşısında qoymalı olmuşduq. Bu, vəziyyətin fəlakəti deməkdir. Bu nöqtəyi nəzərdən kosmik fəzanın öyrənilməsi, kosmosa insanlar üçün yeni ana qucağı axtarıcılığı işinə xidmət-bu elmin kosmosla məşğul olan böyük zəka sahiblərinin bəşəriyyətə xidmətinin nümunəvi ifadəsidir...

Lakin Qırğız oğlu Çingiz əkə narahatdır, cüntki bizim zəmanəmizdə insanları qoruya, şübhəyə salan kosmos "savaşları" gerçəkliyə yaxınlaşır. Çingiz Aytmatovun bəşər övladı kimi dərin-dərinə bu narahatlılığı romanın

səviyyəsi və zəruri mənafeyinə zidd olduğu üçün onlarla hər cür əlaqəni rədd edirik.

c) 1-2 və 2-1 paritet-kosmonavtlar, eləcə də onlarla kontakda olan kənar planet sakinləri xəbərdar edilsinlər ki, "Tramplin" orbitində olan "Paritet" stansiyasına geldikləri kimi bir daha yerlərlə əlaqəyə girməyə təşəbbüs göstərməsinlər və xüsusilə, Yer ətrafindakı sahələrə yaxınlaşmasınlar.

d) Yer ətrafindakı kosmik fəzanın kənar planetdən gələn uçan qurğuların mümkün ola bilən müdaxiləsindən mühafizə məqsədilə Ümumidə mərkəz elan edir ki, Kosmosda Yerə yaxınlaşan hər bir predmeti nüvə lazer şüalanması ilə məhv etmək üçün müəyyən program əsasında müəyyən orbitlərdə uçacaq döyüş-raket robotlarından ibarət, təcili surətdə "Həlqə" adı altında fövqəladə transkosmik rejim yaradılır" (160).

Mətnə diqqət etdikdə aşkar hiss olunur ki, üzde planetimizin təhlükəsizliyi qayğısına qalmış isteyirlər, ancaq Məşəlidöslər planetinin həqiqi himayəçilik, əməkdaşlıq missiyasını, kosmonavtların planetimiz həqiqi himayəçilik, əməkdaşlıq missiyasını, kosmonavtların planetimizdə adekvati olmayan misilsiz cavabdehlik məsuliyyəti, ən insani hərəkətlərini siyasi dəllallığın qurbanına çevirirler. Əslində, bununla da onlar "Yer gəmisi"nin taleyinə biganə olduqlarını ifadə etmiş olurlar. Adı kosmonavtlar "Yer gəmisi" taleyinə sərnişin cavabdehliyini bir yer övladı olaraq narahatlılıq duyuguları altında dərk etdikləri halda, böyük-böyük dövlətlərin böyük-böyük adamları bu cavabdehlik missiyasını dərk edə, qavraya bilmirlər: təkəbbürlü-

Yazsaq ki, Romanın kompozisiyası Azərbaycan nağıllarının süjet principinə çox uyğun gəlir, ele zənn edir ki, yanılmırıq. Bəli, nağıllarımızın məzmun struktur mexanizmine aid olan belə bir cəhəti anlamaqla fikrimizi əsaslaşdırı bilerik: "Sinaver gül bağçasında gözləməkdə olsun, görək şah (şərti olaraq Ə.Ə) Valeh haqqında hansı cəzəni düşüñürdü". Əslində dastanlarımızda bu cür hekayə dəyişkənliliyinə az təsadüf etmir. Bu cəhətdən Roman boyu cərəyan edən hadisələrin fonunda süjet xətti qurulur, bu və ya digər obrazın həyatında əvvəl baş vermiş əhvalat təqdim olunur, bu və ya digər obrazın həyatında əvvəl baş vermiş əhvalat təqdim olunur. Lakin bunlar "Əsrə bərabər gün"ün hadisələri arasındakı bağlılığı qırmır. Əslində, mətnədən dialektik qanunauyğunluğu klassik bir ustalıqla qoruyub saxlayır. Məsələn, əsərin ümumi ideyasına xidmət işində "Qararlar bu yerlərdə qərbədən şərqə, şərqdən də qərbə gedirlər. Gerçəkliliyin təkrarı sarı özəyin həyat nefəsi ilə qaynaqlandığı kimi, metaforik MBT xətti ilə kosmos uçuşları ilə də bilavasitə six şəkildə əlaqəlidir. Romanın konfilikti Qırğız mentalitetini öz həyatında, təbiətində yaşıdan Qazanqapın ölümü ilə əlaqədar ortalığa çıxan problemlər üzərində qurulmuşdur. Müəllif onun ölümünü bu gün gündəlik qayğılarımın bir tərkib hissəsi kimi deyil, dərin həyat fəlsəfəsi bir ölçü və miqyasda təqdim etməklə ona bəşəri ruh, məzmun vermişdir. Əslində əsil insanın dünyasını dəyişməsi bizim hər birimizi düşünəcələrə salır, insanın kimliyi, taleyi hökmü haqqında suallar qarşısında qoyur, mərhumun əməllərinə görə Allahdan

"Das evlər" – düşüncələr

strukturmasına, bədii tektonikasına bundan öncə bədii mündərcəsinə bir-başa müstəqim mənadan hopmuşdur. Romanda ekoloji tarazlığın pozulması, kosmos "savaşar" dünyasının sivil dövlət adamlarını guya narahat edir. Bu narahatlılıq ədib tərefindən metaforik planda təqdim və təsvir edilmişdir. Bu narahatlılıq əsil təbii kosmonavtların "Poritet - 1", "Poritet-2", kosmik raket daşıyıcıları aürrüçülərinin "Demiruq" programına uyğun gəlməyən bəşəri cavabdehlik missiyasını həyata keçirmək əməllərinə qarşı durur. Əslində bu sürücülər "Lesnoy Qrudlarla" bir neçə aspektdə-hüquqi, əxlaqi əməkdaşlıq etmək isteyindədirler. Əsərdə bu təklifləri ilkin olaraq "Lesnoy Qrud" planetinin sakinləri verməklə manqurtlaşdırıldıqları gəncələr bu böyükələr arasında nə fərq ola bilər, manqurtla Sabitcan Əbilov arasında fərq olmadığı kimi. Bəli doğrudan da kosmosu fəth edən insan oğlu insan adı sarı özək problemini həll edə bilmir. Bütün bu mətləbləri dərin, bəşəri bir həssaslıqla duyan və narahat olan Bəxtiyar Vahabzadə haqlı olaraq bu məsələyə bağlı olan fikrini davam etdirərək yazar... "oxucuya bu həqiqəti əyani olaraq çatdırıandan sonra müəllif bizi niyə belə olmalıdır?" "Lesnoy Qrud" planetində olduğu kimi, əqidə və fikir ayrılıqlarının fəvqünə qalxa bilməzmi? Bu qlobal düşüncələr səviyyəsində yazılmış əsəri varaqladıqca oxucuda fikir dalınca fikir, sual dalınca sual doğur.

a) Sabit 1-2 və 2-1 paritet-kosmonavtlar

Yer sivilizasiyası üçün məqbul olmayan simalar kimi bir daha "paritet" orbital (teleqramın məzmununa əsasən sabit, bəzəkələr gəlir ki, sabiq yazılımlı) dir. Bu əsər, nəşriyyat xəstəxanasıdır) stansiyasına, o cümlədən Yer kürəsinə buraxılmasınlar;

b) Məşəlidöslər planetinin sakinlərinə elan edilsin ki, Yer kürəsinin tarixi təcərübəsi, Yer ictimaiyyətinə hazırlı inkişaf

lük, xudbinlik, mənəmlik iddiası onların bəsirət gözünü pərdə çəkmişdir. Onlar bəşəriyyətin taleyülü problemlərinin qayğısı haqda düşünməkdənsə, öz şəxsi mənlərinin zirehli qoruyucusu kimi çıxış edirlər. Juan-juanların dəhşətli işgəncələr verməklə manqurtlaşdırıldıqları gəncələr bu böyükələr arasında nə fərq ola bilər, manqurtla Sabitcan Əbilov arasında fərq olmadığı kimi. Bəli doğrudan da kosmosu fəth edən insan oğlu insan adı sarı özək problemini həll edə bilmir. Bütün bu mətləbləri dərin, bəşəri bir həssaslıqla duyan və narahat olan Bəxtiyar Vahabzadə haqlı olaraq bu məsələyə bağlı olan fikrini davam etdirərək yazar...

"oxucuya bu həqiqəti əyani olaraq çatdırıandan sonra müəllif bizi niyə belə olmalıdır?" "Lesnoy Qrud" planetində olduğu kimi, əqidə və fikir ayrılıqlarının fəvqünə qalxa bilməzmi? Bu qlobal düşüncələr səviyyəsində yazılmış əsəri varaqladıqca oxucuda fikir dalınca fikir, sual dalınca sual doğur.

Bütün bunlardan sonra bir neçə surətin xarakterik çizgilərini təhlil sferasına çəkməyi də gərəkli bildik. Hansı ki, bizdən qat-qat yüksək səviyyədə Çingiz Aytmatovun qəhrəmanları haqqında fikirlər, müləhizələr söylənmişdir. Ancaq nə edəsən, hər kəsin öz nəğməsi var və isteyir ki, onu qədərinə oxusun. Lakin, öncə əsərin kompozisiyası, konflikti bərədəki qeydlərimizi bildirmək istərdik.

rəhmət diləyirik. Belə insanların xatirəsi, əməlləri, Donenbay quşu tək (bizdə Səməndər quşu tək) başımız üstə, ruhumuzda dolaşmalı olur. Elə buna görə də bu cür insanları xalqın məqəddəs saydıqları yerlərdə torpağa tapşırırlar. Qazanqapda Yedigeyin qəti fikirincə müqəddəs ANA BEYİT qəbristanlığında dəfn olunmalıdır. Qəbristanlıq isə Boranlıdan 30 km uzaqlıqdadır. Göründüyü kimi, konfliktin özü də adı həyat gerçəkliyi səviyyəsində çox-çox yüksəkdə durur. Əslində ölüm təbii hadisədir, lakin yazıçı fehmi onu qeyri-adi səpgidə təqdim etməklə bəşəri, qlobal arena sferasına yüksəltmişdir. Romanın məzmunu Boranlı Razyezinin təbii tərəfdən verilmiş, Qırğız xalqının folklor ruhlu düşüncə və folklor nümunələri ilə mayalanaraq bu xalqın milli zəkasının yaratdığı mədəni – mənəvi və maddi təsərrüfat sərvətləri ilə (Qaranəri xatırla – Ə.Ə) bəzənərək öz oxunaqlığını daha artımlı etmişdir. Əsərdə Qaranər bədii mündəricəni təkcə artımlı edən personaj deyil, sadə qırğız oğlunun taleyi və yaşayışının ayrılmaz bir parçasıdır. İstər Qazanqapın ömür yolu, ailəsi, oğlu-Sabitcan, qızı Ayzadə, dəmiryol xidmətçisi Ədil bəy, istər Yedigey, arvadı Ukbala, Abutalb, arvadı Zərifə və bu üç ailənin övladları, isterse də Nayman ananın mindiyi ağmaya törəməsindən olan, ipə-sapa yatmayan, qızğın Qaranərinin dəvənin çıxartdığı oyunlar romanın ümumi məzmunun daşıyıcılarıdır. Bunlarsız kosmos fantaziyası, "Paritet-1", "Paritet-2" əhvalatları maraqlı və bəşəri görünsələr də bədii mündəricədən kənar eyforistik düşüncənin məhsulu kimi öz təsirliyini itirərdi. Bəlkə də romandan doğan dərin hikmətin reallığını bir səbəbidə bu faktorla bağlıdır.

(Davamı var)